



Zindanı – məcrası, məlul gölmüşəm...
Kimsələr duymaz ki inləyəndə mən!
Təklikdən özümü iki bölmüşəm,
Danışan da mənəm, dinləyən də mən.

Göylərə üz tutur ümid duası,
Sözlərim qayıdır özümə dəyir.
Könlümdən keçsə də vətən havası,
Qurbətin küləyi üzümə dəyir.

Özüm də bilmirəm... hayana yönüm?
Hardayam, dünyanın heç harasında?
Bulud da deyiləm yağışa dönüm,
Dolmuşam gecənin bir yarısında...

GEDƏCƏKSƏN...

Gedəcəksən, kövrələcək
Oxuduğum şeirlər...
Yenə qurbətə dönəcək
Yaşadığım bu yerlər.

Saralacaq gül bənizi
Çicəklərin, otların...
İzlərini axtaracam
Sevindiyim vaxtların.

Sənsiz şəhər boşalacaq,
Qəm gözümü yumacaq.
Həsrətimdən bixəbərlər
Məndən ağıl umacaq...

Afaq ŞİXLI

Xəstəxana pəncərəsindən
Dünya daha işiqli,
Həyat daha maraqlı,
İnsanlar daha xoşbəxt...
Səma daha mavi,
Günəş daha parlaq,
Ağaclar daha comərd görünür...

Yarpaqların yaşılına zümrüd,
Sarısına qızıl,
Qırmızısına yaqut demək istəyirsən.
Əl atıb bir yarpaq qoparmaq,
Üzünə sürtmək istəyirsən.

Demək,
Gözəlliyi duymaq üçün
Ona uzaqdan,
Əlçatmazdan baxmaq gərəkmış –
Xəstəxana pəncərəsindən!

* * *

Bu yerlərin axşamları yaman olur...
Ayaz olur,
duman olur...
Bəzən elə zaman olur
göynəyirsən...
Qucaqlamaq, əzizləmək istəyirsən
yaxın, doğma adamları...
Yaman olur bu yerlərin axşamları!

Xoşa gəlmir səssizliyi...
Xoşa gəlmir səs-səmiri...
Gün görməyən günlərinin
şad keçmir heç yüzdən biri.
Buna həyat demək çətin!
Elə bil ki,
dəfn olmusan diri-diri!
Qara batmış arzuların
qabar olur ürəyində.
Yada düşür öz yerlərin,
güneylərin,
qüzeylərin...
Qubar olur ürəyin də!
Yaşayırsan – gözdən uzaq, ada kimi.
Əriyirsən
boşluqdakı bir mənasız səda kimi.

Sevindirmir ürəyini
nə payızı,
nə baharı...
Yaman olur,
yaman olur bu yerlərin axşamları!

QÜRBƏTƏ GEDƏN KİŞİ

...Səni kimdən soruşsun
yaziq ağıbirçək anan –
o gözüyaşlı qadın?
Evdə hər gün, hər saat “ah”la çəkilir adın.
Hər dəfə söz düşəndə
qohumlara, yadlara nə cavab versin axı
yarıtmadığın yarın?
Gözləri yolda qalıb
bir günahı olmayan körpəcə balaların!

Yad ellərdə puç olub, alışmamış həsrətə,
səni gözləyənlərin

nisgili, intizarı çevrilməmiş nifrətə
qayıt!
Olma veyil sən!
Peşiman olanlardan
nə birinci deyilsən,
nə sonuncu deyilsən!
Keçib daha səninki, ömrün payız ayıdır...
Köçəri quşlar belə
bir gün geri qayıdır! –
Budur dünyanın işi!
Qayıt öz ocağına,
qürbətə gedən kişi!

* * *

Bir görüşdən yadigar
Üç qızılıgül var idi.
İkisi al qırmızı,
Biri bəyaz qar idi.

Gizli bir məhəbbətin
Nişanıydı o güllər.
Onlar da sevinərdi,
Sevinsəydi könüllər.

Narın-narın yağmada
Qar – göylərin ağ eşqi,
Güllər ələ verməzmi
Yasaqdan yasaq eşqi?

Bu zərif çiçəklərə
Qismətmiş qışın qarı.
Bir evi süsləməyə
Yoxmuş ixtiyarları;

Şaxtalı qış gündündə
Amansız gileyidilər,
Bir heykəlin önündə
Bəxtə boyun əydilər.

Gərəkli ola-ola
Gərəksizmi oldular? –
Öpülüb oxşanmadan
Daş üstə qoyuldular!

Nə verən əl bəxtiyar,
Nə alan əl sevindi.
Olsa-olsa yağan qar,
Bir də heykəl sevindi...

Zaman! Tələsmə, dayan!
Dayan, üzündən öpüm.
Var olan, yar olmayan
Soyuq izindən öpüm.

Sən – bir şaxtalı sabah,
Sən – bir bahar axşamı.
Dünyanın işinə bax,
Səni axtarır hamı.

Az belə tufan qopar,
Həsrət bir günün olsun.
Gedirsənsə, al, apar,
Qurbətim sənin olsun.

İşimi qoyma şansa,
Sürətim oxdu, demə.
Əgər adın Zamansa,
Zamanım yoxdu, demə.

Eşit, ruhum nə deyir,
Yanıltma gümanımı:
Ürəyimə bir od ver,
Amma yaxma canımı.

Əl tut gözdən itənə,
Bu tənhalıq – pis yuxu...
Məni yetir vətənə,
Mənə bir qismət oxu.

Zaman, tələsmə, dayan,
Əylən, üzündən öpüm.
Qar ələnmiş saçından,
Qəmli gözündən öpüm...

MƏNİM MARAQLI İNSANIM

Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən,
Həmişə haqlı insanım?

Yəqin, yenə gileylənir
Küləkli boz havalardan,
Yenə qaçıր söz üstündə
Düşən yersiz davalardan...

Yenə də mahni dinləmir,
Susur sükan arxasında,
Yenə sürür həyatını
Od ilə su arasında...

Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
İtmış sayır əməyini...

Yenə qatib-qarışdırır
Nisgilini zarafatla,
Barışmayıb bu vaxtadək
Onu üzən boş həyatla...

Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçiraqlı insanım?..

